

# Qarabağ: Vətən müharibəsi və qətiyyətin təntənəsi



Mən həmişə düşünmüşəm ki, tarix özü döyüşçüdür. Həqiqətləri yaddaşında saxlamaqla gələcək nəsilləri həqiqət uğrunda mübarizəyə çağırır.

Döyüş təkcə səngərlərdə olmur, döyüş həm də düşüncələrdə, fikirlərdə, insanların mənəviyatında gedir. Bunun üçün gərək insanlar tarixin dərslərini kifayət qədər yaxşı öyrənsinlər. Yalnız bu zaman hələ görmədikləri, yaşamadıqları gələcəyin nəyi diktə edəcəyini qabaqcadan bilmək olar. Bəlkə də tarixin insanları mənəvi cəhətdən silahlandırmaq gücü olmasayıdı, onda həyatın üzü qaranlığa gedəcəyinin qarşısını heç nə ala bilməzdi.

Azərbaycan tarixi çox ağır yollar keçib. Ərəb işgallarının dəhşətli fəsadlarını xalqımız indi də bu və ya digər dərəcədə həyatlarında yaşamaqdadır. Sonraki zamanların tarixi dönüşləri də yaddan çıxmayan qanlı savaşlarla doludur. Nəhayət, Azərbaycanın az qala dünyası titrədən sərkərdələrin, hökmədarların başçılığı ilə yaranmış qüdrətli dövlətlərin çöküşündən sonra nələri gördüyüն də xatırlaya bilərik.

Hər zaman belədir; mərkəzi hakimiyyət zəifləyən kimi başıpozuq qüvvələr öz iddiaları ilə meydana atılır. Və beləliklə iddialar tamahlara, kinlərə, küdürütlərə çevrilir. Eyni xalqın övladları bir-birini didməyə başlayır.

Azərbaycanın xanlıqlara parçalanması iddialarına və tamahlarına əsir olanların sayesində baş ver-

di və nəhəng Nadir imperiyası son dərəcə zəiflədi və çökdü. Şimal və cənub cəhətlərinin arasında Azərbaycan sanki iki od arasına düşmüşdü. Müxtəlif qüvvələr Azərbaycanı təhdid edir, onu təsir altına çəkmək istəyirdilər və buna müəyyən mənada nail oldular. Əvvəlcə Gülüstan, sonra da Türkmençay... Beləliklə, Azərbaycan əsasən Araz sərhədi olmaqla niyyətlər arasında parçalandı. Bir tərəfdə Rusyanın əsarəti, digər tərəfdə İran qüvvələri xalqın, demək olar ki, müstəqilliyini əlindən aldı. O zamandan bəri Azərbaycanın başının üstündə şimşəklər oynayıb. Tarixi faciələrin ağrı-acısını yaşıyib Azərbaycan.

Vətənsevər qüvvələrin, xalq-pərvər görkəmli, ictimai-siyasi xadimlərin əqidə və amal mübarizəsi ilə XX əsrin 18-ci ilində AXC - Azərbaycan Demokratik Respublikası quruldu. Qısa vaxt ərzində Azərbaycan xalqı həqiqi azadlığın, öz taleyinin sahibi olmağın nə demək olduğunu bildi.

Rusiyada qanlı çevirilişlərlə hakimiyyətə gələn bolşeviklər əslində çarizmin müstəmləkəçi siyasetini davam etdirdilər. Beləliklə, Azərbaycan 28 aprel işgalindən sonra yenidən faciələr tarixini yaşa-malı oldu.

Tarix Azərbaycan xalqına düşmənlərin əli ilə dəhşətli yaralar vurmaqdə davam edirdi. Şimali Azərbaycan repressiyaların, proletar dikturasının qanlı əməlləri ilə üzləşdi.

Cənubda da vəziyyət yaxşı deyildi. Orada da çoxmilyonluq Azərbaycan türkərinin dili qadağalar zəncirinə düşdü. Xalqın övladları öz dilində yazıb oxuya bilmirdi.

Kimsəyə sərr deyil ki, tarix öz yolunu əbədi olaraq qaranlıqla gedə bilməz.

Nəhəng Sovet İmperiyasının çöküşündən sonra Azərbaycan öz istiqlalına qovuşdu.

Azərbaycan xalqının ümummilli lideri, ulu öndər yenidən Azərbaycana qayıdı, siyasi hakimiyyəti ələ alması ilə xalqın tarixi taleyində günəş kimi doğdu.

Doğrudur, istiqlal yolu, mübarizə yolu yenə hamar deyildi. Yenə Azərbaycanı müxtəlif qüvvələr təhdid etməkdə idi. Amma ulu öndər öz zəkasının gücünü ilə, işığı ilə bütün qaranlıqları dağında bildi. Azərbaycan istiqlalının, bütövlüyünün əksinə olan

qüvvələrin müqavimətini qirdi. Özü demiş, müstəqilliyimizi əbədi olaraq bərqrər etdi.

Zaman isə sürətlə irəliləyirdi. Ulu öndər çox şeyə tələsirdi. O, bütün qüdrəti ilə xalqın maddi, mənəvi potensialını səfərbər etməklə və dünya ölkələrinə tarixi həqiqətləri anlatmaqla Azərbaycanın Qarabağ haqqını özünə qaytarmağa çalışırdı.

Neft müqaviləsinin bağlanması, böyük əfsanənin həqiqətə çevriləməsi onun siyasi iradəsinin nəticəsi olaraq tarixdə xalqımızın ən şanlı səhifələrinə həkk olundu. Bu qeydləri yazdığını anlarda yenə bir qədər keçmişə dönməli oluram. Axı bu gün dekabrın 12-sidir. İnsanların axın-axın Fəxri Xiyabana getməsini nə qədər kədər ovqatı ilə olsa da, həm də qürrula seyr edirəm.

İnsanların yaddaşı həmişə tarixdən qaynaqlanır. Bilirəm ki, bu gün hər kəs öz yaddaşında ulu öndərin obrazını bütün parlaqlığı ilə təzədən görür.

Ulu öndər cismani həyatının son çağlarında bütün varlığı ilə sevdiyi Azərbaycan xalqına siyasi vəsiyyəti ilə müraciət etdi. Həmin müraciətin tarixi həqiqət olan ovqatını xatırlayıram. Ulu öndər siyasi vəsiyyətində öz varlığı qədər inandığı İlham Əliyevdən danışındı.

İlham Əliyev bir atanın varisi deyildi. O həm də Azərbaycan xalqının siyasi liderinin varisi idi.

Xalq ulu öndərin siyasi vəsiyyətini birmənalı qəbul etdi. İlham Əliyevi böyük coşqu və sevgi ilə müdafiə etdi.

Kimsə məndən soruşa biler, Vətən müharibəsinə qədər keçilən yolu tarixi həqiqətlərini nə üçün belə təfərrüati ilə xatırlayıram? Çünkü böyük həqiqətlərin özüllü həqiqətlərin təntənəsindən çox əvvəl qoyulur.

Bəli, düşünürəm ki, xalq öz sevgisi ilə İlham Əliyevi müdafiə etməsəydi, onun ətrafında birləşməsəydi, gör Vətəni nələr gözləyə bilərdi.

Cox da uzaq keçmiş deyildi. Hələ də 90-ci illərin başıpozuq mühitini yaşamış insanlar həyatda idi. Onlar artıq seçimdə böyük səhvin faciələrini görmüşdülər. Unutmayaq ki, Qarabağda ermənilərin amansız işgalina məruz qalmağımızın da kökü Azərbaycanın içərisində baş alıb gedən hərc-mərcliklərə bağlı idi.

Coxlarına elə gəlir ki, siyasi lider öz programı, məramı ilə hakimiyyətə gələn kimi böyük istəkləri yerinə yetirməlidir.

(Davamı 2-ci səhifədə)

## (Əvvəli 1-ci sahifədə)

İlham Əliyev hakimiyyətə gələn kimi diledantlar ağız-ağıza verdilər: "Niyə Qarabağı qaytarırmış?"

Siyasi korlar bir həqiqəti bilərkdən unudurdular. Axı Azərbaycana demək olar ki, yardım edən, kömək edən elə bir qüvvə meydanda yox idi. Azərbaycan yalnız öz hünərinə torpaqlarını işğaldan azad etməli idi.

Ötən zaman ərzində düşmən də yatmamışdı. Rusyanın imperiyapərəst dairələri, İranın fars şovinizi ilə Azərbaycana kin bəsləyən qüvvələri Ermənistani silahlandırmışdırda hər cür yardımalarını əsirgəmirdilər.

Müharibədən sonra Qarabağın aşkar olunan mənzərəsi qəlbimizi göynədir. Ağdam kimi, Füzuli kimi, Cəbrayıl kimi şəhərlər xarabazarlıqça çevrilib. Bütün tarixi-dini abidələr talan edilib, mümkün qədər saxtalasdırılıb. Az-çox divarları salamat qalmış moscidlərdə nələrin olduğunu görmək Azərbaycan xalqı üçün çox ağır idi.

Onu da deyim ki, işgal Azərbaycan xalqının ruhuna ciddi yara vurmuş, xalqımızı demək olar ki, sarsılmışdı.

Düşmən şəhərləri dağıtmışla, yaşayış yerlərinin izini itirməklə belə bir məqsəd güdürdü ki, daha Qarabağa kimsə qayıda bilməsin. Guya ki, Qarabağa qayıdış özünün tarixi əhəmiyyətini itirəcəkmiş. Amma...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özü demiş, nəyi nə vaxt icra etməyi çox yaxşı bilirdi.

Axır ki, tarixin həllədici anı gəlib çatdı.

Prezident İlham Əliyev artıq ölkənin nəyə qadir olduğunu, xalqın inamının, qətiyyətinin nəyi istədiyini çox yaxşı bilirdi.

Tarixdə qüdrətli sərkərdələr haqqında heyrətdögrүcүү məlumatlar az deyil.

Mən bir neçə tarixi romanın müəllifiyəm; Uzun Həsənin, Şah İsmayıllı Xətainin, Nadir şahın, eləcə də böyük türk hökmədarlarının və nəhayət, Atatürkün, Ənvər paşanın keçidləri hərb yolunu yaxşı öyrənmişəm.

Bu böyük dövlət və hərb xadimlərini qələbələrə aparan, onların adlarını yaddaşlarda əbədiləşdirən üçün qaynağı haqqında çox düşünmüşəm.

Əlbəttə, hər bir sərkərdə birinci növbədə hərbi gücünə nəyə qadir olduğunu yaxşı bilməlidir. Ancaq təkcə hərbi güclə də qələbə əzminə diktə etmək olmur. Bunun üçün, şəksiz, xalqın sevgisini qazanmaq, inamını alovlaşdırmaq, bir sözlə, vətənin mənəvi potensialını səfərbər etmək gərəkdir.

2016-cı ilin aprel savaşları... İlham Əliyev bu savaşla həm düşmənin nəyə qadir olduğunu yoxladı, həm də xalqın ürək döyüntülərinin hansı ahənglə cırpındığını özü üçün aydın elədi.

Xalq coşğu ilə öz liderini savaşa, məhz qələbə savaşına təhrik edirdi. Məlum məsələdir ki, dünyada analoqu olmayan böyük siyasi məktəb keçib. O, hər hansı bir əməlində qətiyyən tələskənlilikə yol vermir. Dünya siyasi mühitinin reaksiyasını da diqqətə saxlayırdı.

Azərbaycanın öz gücünü göstərə biləcək ordusunun nəyə qadir olduğunu dəstlərimiz da, düşmənlərimiz də görməkdə idilər.

Bütün həqiqətlərin üzə çıxdığı, dözümün öldürücü zərbəyə çevrildiyi məqam gəlib çatdı.

27 sentyabr 2020-ci il. Ermənilər sərhəddə vərdiş elədikləri təxribatları töötəmkədə davam edirdilər. Bu tarixdən əvvəl onlar Tovuz ətrafında təxribat töötədlər. Azərbaycanın görkəmli hərb xadimləri - Polad Həşimov, İlqar Mirzəyev təxribatın qarşısını alarkən həlak oldular.

Belə məqamlarda Azərbaycan xalqının bir sözü var. Daha biçaq sümüyü dirənib, bundan o tərəfəsi yoxdur.

Beləliklə, bütün cəbhə boyu Azərbaycan ordusu əks həcum əməliyyatlarına başladı. Bir neçə günün içərisində Suqovuşan azad edildi. Doğma yerlərin tarixi adları elə həmin gün bərpa olundu. Ali Baş Komandan İlham Əliyev yüksək çinli komandirlərlə

danişdi. İşimizin haqq olduğunu, qələbəmizin mütləq olduğunu xatırlatdı.

Mən biliyəm ki, o vaxt İlham Əliyevin sözləri cəbhənin hər yerində, bütün səngərlərdə səsli olaraq orduya çatırdı.

Azərbaycan ordusu - Vətən əsgəri nəyin naminə vuruşa atıldıqını yaxşı bilirdi.

Ermənilər yalançı tarixlərini miflərlə, əsası olmayan qəhrəmanlıq əfsanələri ilə həmişə bəzəməyə çalışıblar.

Az qala, otuz il ərzində onlar işgal etdiyi ərazilərdə düşüncələrinə görə keçilməz müdafiə xətləri yaratmışdır. Hətta o xətti dinc əhalini qırmaqla öyünən, müharibə cinayətlərini töötəməklə sinəsini dəmir-dümürlə bəzəyən komandirlərinin olmayan şərfinə Ohanyan xətti adlandırırdılar.

Azərbaycan ordusu Suqovuşan istiqamətindən ermənilərin cəmləşdiyi yerləri ardıcıl zərbə altında saxlamaqla Arazboyu ilə hücumu keçdi. Tezliklə,



Cəbrayıl işğaldan azad olundu. Füzulinin azad olunacağı artıq gün kimi aydın idi.

Azərbaycan ordusu Araz boyu irəliləməkdə davam edirdi. Düşmən Xudafərindən qovuldı.

Həmin dövrə xalqımızın gördüyü nadir kadrları yada salıram. O təyda azərbaycanlılar Azərbaycan ordusunun qələbəsini alqışlayırdılar. Xudafərin Azərbaycanın birlik rəmziidir. Tarixinin ən böyük həqiqətidir.

Ali Baş Komandan Xudafərinin azad olunmasına xüsusi əhəmiyyət verirdi. Və bu zaman daha bir xəyanət, daha bir biabırıcı əməlin şahidi olduq. İran silahlıları Arazın şimalına keçərək ordumuzun irəliləməsini ləngitməyə çalışıdlar.

Məlum məsələdir ki, bu, düşmənə tərəf durmağın hiyləgərliklə qurulmuş bir tələsi idi.

Ali Baş Komandanın çevik, taktiki hərəkəti ilə xəyanətkar qüvvələri mat vəziyyətində qoydu. Onlarla qarşılaşmağa lüzum görmedi. Qüvvələr dağı dolanmaqla Zəngilanə doğru hərəkətə başladılar. Hətta Zəngilan ətrafında da İran təxribatı özünü göstərdi. Ermənipərəst dairələr burada da hücumu ləngitməyə çalışırdılar. Onlar düşünürdülər ki, dağıdılmış, iradəsi sindirilmiş işgalçılar özlərini toprarlamaq üçün vaxt qazanacaqlar. Ali Baş Komandan burada da çevik hərbi siyaseti ilə ordumuzun uğurunu təmin etdi. Ordu qarşısızlanmaz bir qüvvə kimi Qubadlıya, Laçına doğru istiqamət aldı.

Bu mərhələdə baş verən hadisələri bir-birə yazmaq, ordumuzun hər bir addımını tarixi hadisə kimi şərh etmək tarixçilərimizin işidir. Hadrut işğaldan azad edildi, Füzuli ətrafindan düşmən qovuldu və beləliklə, Şuşaya yol açılmaqdır.

Şuşa haqqında danişmaq və bu qeyri-adi hərbi hückumun xarakterini izah etmək bir neçə cümlənin işi deyil. Bu barədə yəqin ki, gələcəkdə geniş dənişmələ olacağam.

Şuşanın işğaldan azad olunması hərbi tarixinin canlı əfsanəsi adlandırılara bilər. Bu, dünyada analoqu olmayan hadisə idi. Şuşanın azad olunması İlham Əliyevin qeyri-adi hərbi düşüncə gücünün təsdiqi idi. Babəkin, Spartakın, digər nəhəng xalq qəhrə-

manlarının, dünyada adları əbədiləşmiş sərkərdələrin savaşları yada düşür.

İlham Əliyev dəfələrlə, təkidlə düşmənin torpaqlardan silahı yere qoyub çıxmamasını tələb edirdi. Xankəndi boşalmaqdı idi. Hələ də quldurluğundan əl çəkməyən Arayık Harutyunyan mühəribə cinayətləri töötədiyi üçün qorxusundan Qarabağdan qaçıb çıxmışdı. Ermənistən ordusu artıq yox idi. Başpozuq qüvvələr sanki ölüm və olum arasında qalmışdı.

İ. Əliyevin qətiyyətli tələbləri ilə onlar Laçın-dan, Kəlbəcərdən, Ağdamdan çıxacaqlarını bəyan etdilər.

Bütün Qarabağ uğrunda savaşın pik həddini üç böyük ərazinin bir gyllə atılmadan düşməndən azad edilməsi məcburiyyətinə baş əydikləri vaxtda Görürəm.

Düşmən kapitulyasiya aktına imza atdı. İlham Əliyev adını tarixə qalib komandan kimi hərb meydənində yazdı.

Savaşdan dərhal sonra Prezident işğaldan azad olunmuş ərazilərə baş çəkdi. Onun Birinci Vitseprezident Mehriban Əliyeva ilə birlikdə Xudafərinə gedisi qeyri-adi hadisə idi. Bu, Azərbaycan Prezidentinin ne qədər riskli olsa da, cəsarətinin təsdiqi idi. Xudafərinə gediş, Arazın suyunda əlini yumaq, bir ovuc suyu göyə atmaq tarixin gələcəkdə hansı yolla gedəcəyinə, həqiqi inama işaretə idi.

İndi Şuşa, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan sürətlə bərpa olunur. Zəngəzur dəhlizinin açılmasına müqavimət göstərənlərə daha çox aydın olur ki, müqavimət mənasızdır.

Füzulidə və Zəngilan'dan tikilən hava limanları, qələbədən sonra bərpanın parlaq simvolları kimi gözlərimizə işıq saçır. İşğaldan azad olunmuş Şuşada qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Erdoğanla birlikdə bəyənat imzaladı. Bu, Şuşaya əbədi garant demək idi.

İndi tarix daha yaxın bir yolla gedir. Turanın mənəvi birliyi həqiqətən çevrilir.

Türk dövlətlərinin qan yaddaşı oyanmaqdadır. Onlar da Turan birliliyinə can atır. Türk dövlətlərinin liderləri Ərdoğanın və İlham Əliyevin yeni düzənindəki siyasi yerini bütün aydınlığı ilə dərk etməkdəirlər. Biz Azərbaycanın xoşbəxt nəsilləri sırasındayıq. Qarabağın işğaldan azad olunmasının şahidi olduq. Qarabağın bərpası gözlərimizin qarşısında baş verir.

Qarabağın işğaldan azad olunması Azərbaycan xalqının tarixi taleyində yeni epoxadır. Bu, möhtəşəm vətən mühəribəsi ilə tarixə yazılıdı. Qələbə issə Ali Baş Komandanın qətiyyətinin bəhrəsi idi. İlham Əliyev düşmənə göstərdiyi "dəmir yumruq"da Azərbaycan xalqının və Azərbaycan ordusunun gücünü ifadə edir.

Tam inanıram ki, indi Azərbaycan dünyanın hər yerindən daha aydın və parlaq görünür.

Biz öz qətiyyəti ilə qələbəni təmin etmiş Ali Baş Komandanımız və azad vətənimizlə, müqəddəs Qarabağımızla fəxr edə bilərik.

12.12.2022



**Hüseyinbala Mirələmov**